

♦ P o e z i y a



Zirəddin QAFARLI

YAŞADIM

Bilmədim verilən bu qisməti mən,
Bilməyib yaşadım, bilməcəm deyildim?
Dünyadan baş aqmaq mənlik deyilmiş,
Bir onu bilişəm, galib yaşadım.

Nə bu Yer, nə o Gök Vətənim deyil,
Mənə düşmənəm də düşmənəm deyil,
Onsuz da bilirdim tək mənəm deyil,
Bu ömrü pay təki bələb yaşadım.

Zirəddin, hər şeyin sonu sualdı,
Gör nalar naları əlimdən aldı?!
Sözüm məndən sonra meydən suladı,
Özünən bu dünyada ölüb yaşadım.

VERDİN

Ey Yaradan, bu yaşa
Sən ay verdin, il verdin.
Bızlar bir ömür yox,-
Bir dünya nağıl verdin.

Döndük elə, elata
Palçıqə bata-bata,
Sən bizi bu hayata
Nökər verdin, qul verdin.

Dərdimiz döndü dağa,
Boylandıq sola, sağa,

Dünyanı yaşatmağa
Qız verdin, oğul verdin.

Tutduq Səndən yüzəlli,
Hey əyildik, düzəldik,
Dağa, düzə gözəlli,-
İnsana ağlı verdin.

BÖYRÜNDƏ ÜŞÜYÜRƏM

*Yuxuda gördüm ki, lap uşaqam,
anamın böyründə uzanmışam.*

Çoxdan xəbər tutmusam,
Bu qış galib sərt, ana!
Böyründə üzüyürəm,
Dur üstümü ort, ana!

İşin getməsə fərli
Qaçardın təlli-tərli,
Kişi kimi hünarlı,
İgid ana, mərd ana!

İstərəm aylasan,
Sayaşan, sayılasan,
Fikirdə, xayaldasan,
Ocaq ana, yurd ana!

Döyxən, qorxudasan,
Dorsımı oxudasan,
Nə şirin yuxudasan?!
Üzdü məni dard, ana!

Tez-tez cimizdir məni,
Öpməkdən bezdir məni,
Dur, apar, gəzdir məni,
Yerimək öyrət, ana!

SƏPƏLƏR SƏNİ

Ürəyim təzədən alış yana,
Su bilib sımsıq sapolar səni.
Dorib gətirdiyim güllər, çiçəklər
Mənim əvəzimə öpələr səni.

Dənizə gedəndə çağlaşa dəniz,
Qolumu qoluna bağlaya dəniz,
Yanıb haliməza ağlaya dəniz,-
Duz təki yalaya ləpələr səni.

Eşqin Zirəddinə ola bir arxa,
Bizi qoşa görüb dostlar karixa,

Son görüş yerleri tez-tez darıxa,
Çağırda dərələr, təpələr səni.

HƏDƏR OLDU

Mən qəcdim sevinc dalınca,-
Qişimatımsa, kədər oldu.
Mənə olan oldu,- ancaq
Bilmədiyim qədər oldu.

Dünyaya sığa bilmədim,
Bilmədim, qığa, bilmədim,
Bir yerə yığa bilmədim
Günlərim dərbədər oldu.

Mən Tanrımu qərib gördüm,
Təklikdən yüksəlib- gördüm...
Bu dünyani galib gördüm,
Gördüklerimi hədər oldu.

Vaxt ötdü, zamana gəldi,
Çay axdı, ümmənənə gəldi,
Hərə bir gümanə gəldi,
Hər şey qız-a-qədər oldu.

Yaradan əmr vermişdi,
Su vermiş, xəmir vermişdi,
Biza bir ömür vermişdi-
O da gəldi-gedər oldu.

EYLƏMƏSİN

Sönməz canımızda yaşamaq eşqi,
Çalışı bu eşq səni tərk eyləməsin!
Məenun məhabəti var bu dünyamın,
Kimsə bu sevgiya şəkk eyləməsin!

Təklik özəyiimdən qopardı məni,-
Büründüm özüma dumani, çəni.
Ola bilərmi ki, sevən sevəni!
Bir yolluq qalbinə həkk eyləməsin?

Ömrün yoxusunu ərənlər bilir,
Dərdi dərd üstüne hörənlər bilir,
Mən nələr çəkmışmən görənlər bilir,
Tanım heç daşı da tək eyləməsin!

Dursan birinin qəsdinə,
Başlaşan ələ salmağa,
Nə var ki, ağılli-başlı
Adəmi çələ salmağa.

Neynirsən söhrəti, şəni?
Təni harınları, tanı!
Nə var bir qorxaq dovsanı
Qorxudub kola salmağa.

Özün bir açılmaz sırsən,
Bu suala cavab ver son,-
-Zirəddin, hara gedirson?
-Özümü yola salmağa...

* * *

Dünya baladan ol çəkmir,
Təbiət bala verməkdən...
Arabatşək sinir həyat
Qabağ'a, dala verməkdən.

Keçibdir bizimki vaxtdan,
Taledən, cismədən, baxtdan,
Daha əl-ələ tutmaqdən,
Daha qol-qola verməkdən.

Üz tutub qaçram, bax ha!
Gah dünənə, gah sabaha.
Özüm də yoruldum daha
Özümü yola verməkdən!

MƏHƏBBƏT KAZIMOVUN XATIRƏSİNƏ

Bir yanıq səs gəzər bu Yer üzündə,
Bir qərib səs qalib - Məhəbbət səsi.
Meşənin içindən, çölün düzündən
Mülayim havatlı galər nəfəsi.

Kəlbəcər söylədi, Laçının dedi,
Həsrət göyəriirdi- hər addimində,
İtkinim, köçkünum, qaçqınım- dedi,
Ürayı göynərdi hər adamın da!

Oxudu, alşdı, yandı Məhəbbət,
Özü qeybə çıxdı - səsi yaşadı,
Dünyanı çox fani sandı Məhəbbət,
Dedi ki, bu ömür bəsdi, - yaşadım!

İndi onun ruhu Cənnət quşudu,
Mən sözü ilməstik toxuyun gərək.
Dərdli nəğmələri çox oxumuşdu,
Onsbu mahnimı oxuyum gərək,-
-İtkinim, köçkünum, qaçqınım mənim,
Laçının, Laçının, Laçının mənim!

DƏNİZDƏN ƏSƏN KÜLƏK

Dənizdən əsən külək,
Ləpələri öpdünmü?
Dağları, qayaları,
Təpələleri gördünmü?

Dənizdən əsən külək,
Ötüb küçmə yanımıdan.
Soyuqqanlı olma gəl,
Üşütmə var canımda.

Dənizdən əsən külək,
De, hara tələsirsən?
Sən də uşaq kimisən,
Bu yollarda yesirsən.

Dənizdən əsən külək,
Gedək, qolbiyun gedək!
Məni tənha buraxma,
Gedən yolboyu, gedək!

Dənizdən əsən külək,
Ətrini gətirmisən
Qohumun, yadın mənə.
Dənizdən əsən külək,
Özümə oxşayırsan
Bu əsib - coşmağınla -
Doğmadır adın mənə.

SÖZ YOLUNUN OZANI

Şeirimizin bugünkü mənzərəsində xalq ruhu, folklorla bağlı bir istiqamətin, güclü bir axının olduğu göz qabağındadır. O yolda neçə şairimiz Qurbanının, Tufarqanlinin, Xəstə Qasımın, Ələsgərin, Şəmsirin yadigar qoyduğu irsə sədaqətlidir - şeirlərində əsrlərdən gələn, indi də təravətini itirməyən ənənələri yaşadırlar. O ənənələrin kökündə elə-obaya, ocağa, sazlı-sözlü dünyaya bağlılıq, yurdsevərlik, zərifliyin, gözəlliyyin, məhəbbətin tərənnü mü durur, həm də müasir poetik təfəkkürün işığında.

Ömrünün 60 yaşı yola salan Zirəddin Qafarlı da o söz yolunun yolcularından biridir.

Zirəddin 45 ildir şeir yazır. 10-a yaxın şeir kitabı işıq üzü görüb. Dünya Ədəbiyyatı İnstitutunu bitirib. Onun şeirləri doğulduğu Tovuzun Azaflı kəndində də, Azərbaycanın hər bölgəsində də sevilir, çünki bu şeirlərdə Ruh var, Ürək var. Qoy o Ruh, o Ürək heç vaxt sönməsin, yorulmasın!